

Naxçıvan İslam medeniyyatının markası kimi

Bu gün geniş coğrafayı ehat eden, çoxsaylı xalqları özündə birleşdirən İslam medeniyyyetinin daşıyıcıları olan ölkələr arasında zamanın telebine çevrilmiş həmreyliyin, birliyin təmin olunması üçün önemli layihələr reallaşdırılır. Həmin məsələlərdə təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikasında cari ilin "İslam Həmreyliyi İli" elan edilmiş müümü tarixi ehəmiyyətə malik olmaqla bərabər, bu həmreyliyin formalaşdırmasına yönələn bir təşəbbüs kimi alqışlanır. Bir neçə aydan sonra ölkəmiz qədim Naxçıvanın timsalında bu məsələdə özünün liderliyini daha da irəli aparacaq. Tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan, İslam dininin yayılması və eyni zamanda, müsələn intibahının yaranmasında önemli rol oynayan qədim diyarımız həmin il daha bir müümü tarixi missiyani yerine yetirəcək - Naxçıvan şəhəri İslam medeniyyyetinin paytaxtı olacaq, güclü potensialla malik İslam dünyasının bir il ərzində global arenada medeniyyyət bayraqdarı kimi çıxış edəcək.


Naxçıvan şəhərinin İslam medeniyyyetinin paytaxtı seçilməsində bir sıra mühüm məqamlar əsaslı rol oynayır. Həmin məqamların hər biri həm ayrıraqda, həm də ümumiyyət, ehəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini təmamilayır. Naxçıvan möcüzəsi de məhz budur: səbəblər zənciri möcüzəvi sineri yaradır və dahiələr yurdunu İslam medeniyyyetinin mərkəzine çevirir. Onları sıralamaq o qədər asan olmasa da, tarixi proseslər məhz xronoloji ardıcılıqla diqqət yetirməkə bəzi məsələləre aydınlıq getirmek mümkündür. Naxçıvanı İslam medeniyyyetinin paytaxtına aparan yolda ənənəli məqamlar isə, zənnimizce, aşağıdakılardan ibarətdir:

Naxçıvan Nuh Peyğəmberin yurdudur

Məlumdur ki, qoca Şərqi qapısı Naxçıvan təkcə Azərbaycanın, türk-İslam ələminin deyil, həm də dünyanının en qədim yaşayış məskənlərindəndir. Dünya tufanı zamanı Nuh Peyğəmber ve ona iman gətirənlərin mindikləri gəminin Naxçıvanda quruya çıxmış və insanların burada məskən salması dünya şöhrətli alımların araşdıraraq gəldikləri elmi nəticələrdə də öz ekinci tapıb. Həmin hadisə barədə məlumatların müqəddəs "Qurani-Kərim" və "İncil"də mövcudluğu, həmçinin "Bil-qamis" dəstənində və muxtar respublikanın Ordubad rayonunun ərazisində yerleşən Gəmiqaya qayaüstü yazı və rəsmənlərdə eks olunması bu reallığı göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun 2017-ci il 12 sentyabr tarixli "Naxçıvan Duz Muzeyinin yaradılması haqqında" Sərəncamında bu məqamlar xüsusi qeyd olunub. Naxçıvanın təbliği baxımından böyük ehəmiyyətə malik olan həmin sərəncamda deyilir: "Naxçıvanın Nuh Peyğəmberlə bağlılığı hələ qədim dövrələrdən diqqəti cəlb etmiş, yunan alımı Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk defə olaraq Naxçıvanı Nuh Peyğəmberin məskəni kimi xatırlatmış, on altinci əsrin görkəmli erəb alımı, coğrafiyası Əl-Şerifi Nuh Peyğəmberin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.

Rus tədqiqatçısı Konstantin Nitkinin 1882-ci ildə Tiflisde nəşr olunan "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcməsi"ndə verilən "Naxçıvan məhali və Naxçıvan şəhəri" adlı iriheç-



mli məqaləsində Nuh Peyğəmberin özünün duz mədənində ilk çalıştlardan olması, şəhər ehalisine duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründə başlayaraq duz mədəniliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər medeniyyyetinin formalaşmasına güclü təsir göstərmüşdür.

Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan təkcə İslam ələmi üçün deyil, bütün dünya xalqları üçün bəşəriyyətin ikinci yaradılış yeri hesab edilir və bu, onu cazibe mərkəzinə çevirir. Məhz buna görə də bir çox ekspertlərin fikrine, bugün Naxçıvan İslam medeniyyyetinin paytaxtı adına layiq olmaqla yanaşı, həm də sivilizasiyalararası dialoqun ideal mərkəzi kimi çıxış etməyə, dünya medeniyyyetinin mərkəzi olmağa layıqdır.

Naxçıvan tarixi elm və medeniyət mərkəzi olub

Tarixçi alımlarımızın də qeyd etdiyi kimi, əsrler boyu böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın evvəllerindən mühüm iqtisadi-medəni və inzibati mərkəz kimi tanınıb. Tarixdə iz qoyan bir sira ehəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyani birləşdirən böyük İpek Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərqi və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusi səhifə olub. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük medeniyyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib.

Bu il iyul 7-de "Naxçıvan" Universitetində "Naxçıvanın türk-İslam medeniyyyəti abidələri: tarixdə və günümüzdə" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov bu barədə deyib: "Naxçıvan en qədim dövrən başlayaraq türk medeniyyyətini gənűmüzə qədər gətirib çıxmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar medeniyyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər medeniyyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli vərligimizin ifadesini əvvərlən "Kitabi-Dədə Qorqud" dəstəni Naxçıvanda İslam dini qəbul olunanaqederki medeniyyyətin nümunələridir... 653-cü ildən sonra isə bu medeniyyyət İslam medeniyəti ilə vəhdətdə inkişaf etmişdir..."

Naxçıvan İslam dünyasına böyük alımlar bəxş edib, İslam memarlığı məktəbi yaradılıb

Bu diyarın şöhrət tapması, elm, medeniyət besiyi hesab edilməsi həm də onun həmin sahələrin inkişafına əvəzsiz töhfələr verən elm xadimlərinin Vətəni olması ilə bağlıdır. İslam dini Azərbaycanda yıldızdan sonra Naxçıvanda İslam dünyasının üzüne böyük bir elm, medeniyət xəzinəsi də açılıb. Bu xəzinə birge İslam medeniyyyətinin formalaşmasında lokomotiv rolunu oynayır. Naxçıvanda İslam dininin qəbul edilməsindən sonrakı dövrə bu diyar şairləri, elm xadimləri, filosofları, mütefəkkirələr, sənətçilər və məşhur medeniyyyət nümunələri ilə İslam dünyasının inkişafına əsaslı töhfələr verib. Deyilənləri təsdiq etmek üçün onlardan bir neçəsinə vurğulamaq kifayətdir.

"Qurani-Kərim"i təsəvvüf əslbunda şəhər edan ilk alım kimi tarixə düşən Baba Nemətullah Naxçıvani İslam dininin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Nemətullah Naxçıvani məktəbi keçən din xadimləri İslam dünyasının dörd bir tərəfində bu dinin güclənməsində, cəhaletin qarşısının alınmasında əsaslı rol oynayıblar.

Qədim diyarın digər bir elm xadimi, "Şərqi böyük dahisi" adlanırdı. Nəsirəddin Tusi de elmin müxtəlif sahələri ilə dərindən məraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, felsefə, etika, mentiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatları xüsusi yer tutur.

Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidi edən şah əsərləri ilə türk-İslam dünyasında memarlığın inkişafında yeniliklər imza atıb. Onun Möməne xatun, Yusif Küseyr oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə gəzgündür. Tədqiqatçılarının fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin en müümü xüsusiyyətlərini özündə əks etdirir. Bundan başqa, Yusif Küseyr oğlu türbəsi ilə Ərzincandakı Melik Qazi türbəsi, Möməne xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Gülüstan türbəsi ilə Kayseri, Niğde, Ərzurum və Amasya türbələri, Qarabağlar türbəsi ilə Sivas-dakı Güdük Minare eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, Memar Əcəmi tərəfindən əsası qoylan Naxçıvan memarlıq məktəbi türk-İslam dünyasının memarlığının inkişafına mühüm təsir göstərib.

Muxtar respublikada 211 məscid, 26 dini ziyyətgah var

Naxçıvan Muxtar Respublikasının ərazisində İslam medeniyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. Bu mühüm maddi və eyni zamanda, mənəvi sərvətlərimiz sərasında muxtar respublikanın müxtəlif bölgələrinə yerləşən, peyğəmber övdələrinin dəfn olunduğu imamzadələrin özünməxsus ehəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrən artıq bir dövründə özündə təcəssüm etdirən bu dəyərlər abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqi qədim sənətkarlıq, xüsusi və memarlıq ənənələrinin, ənənələrinin yadigarlarıdır.

Hazırda qədim diyarın ərazisində üç imamzade var. Bunlar muxtar respublikanın paytaxtında yerləşən Naxçıvan şəhər imamzadəsi, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar kəndində (Parçı) imamzadələrdir. Onlardan ikisi yüksək səviyyədə bərpa edilib, digərində isə bərpa işləri davam etdirilir.

"Qurani-Kərim"də geniş bəhs olunan Nuh Peyğəmberin şərefinə yüz illərdən bəri Naxçıvan şəhərində türbə ucaldılıb. Dağlımış, sıradan çıxmış həmin türbə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət və qayğısı nəticəsində yeniden bərpa edilib. Müqəddəs Kitabımızda adı çəkiliş Əshabi-Kəhf ziyyətgahı da bu gün öz abadlığına görə yalnız İslamin yaradıldığı müqəddəs şəhərlərdə ziyyətgahları müqayisə oluna bilər. Onu qeyd edək ki, hazırda muxtar respublikada 211 məscid, 26 dini ziyyətgah var. Son 22 ilde Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər temir olunub, abadlaşdırılıb. Naxçıvanda 2000 nəfərin eyni vaxtda namaz qila biləcəyi məscidin inşası da davam etdirilir.

Vaxtile muxtar respublikanın ərazisində inşa olunan zəngin tərtibatlı hamamlar da türk-İslam medeniyətinin mühüm nümunələrindən biridir. Bu gün həmin tarixi-memarlıq abidələri medeniyətəmizlərinə dərindərincilər sərasına daxil olunub. Naxçıvan şəhərindəki Dədə Qorqud meydəndən yerləşən XVIII əsrdə aid İsmayılxan hamamı, Şərur rayonunun Yengice kəndindəki Yengice hamamı, Kəngərli rayonunun Şahzadə tərəfindəki hamam,

habelə Ordubad rayonu ərazisində yerləşən Vənənd, Nüsüs, Yuxarı Əylis, Dülən və digər kəndlərdəki hamamlar tarixi-memarlıq, eləcə də medeni abidə kimi mühüm ehəmiyyət kəsb edir. Hazırda Yengice hamamında bərpa işləri aparılır. Qeyd edək ki, Naxçıvanda inşası İslam dininin yayılmasıdan sonrakı dövrə təsdiq edən ekşə tarixi abidələr restavrasiya olunub.

Bəli, Naxçıvan şəhərinin 2018-ci ilde İslam medeniyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyyətgahların, dini-mədəni abidələrin bərpasının diqqət merkezində saxlanılmasıdır.

Paytaxt seçilmək üçün təkə tarixi keçmiş deyil, ham də inkişaf perspektivləri, mövcud infrastruktur da ehəmiyyətli rol oynayır

İslam medeniyəti paytaxtinın seçilməsində şəhərlərin tarixboyu medeniyətə, ədəbiyyata, elmə verdiyi dəyərlərlə yanaşı, həm də bundan sonrakı illərdə həmin sahələr üzrə vere biləcəyi töhfələr də xüsusi diqqətə alınır. Yəni, təkcə keçmişdəki uğurlar İslam medeniyətinin paytaxtı olmağa kifayət etmir. Qeyd olunan keyfiyyətlərə malik şəhərlərin tarixi-mədəni varlığı üzrə qurulan bu günü də həmin məsələdə əsaslı rol oynayır. Çünkü məqsəd İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü və gələcəyi yaratmaqdır.

Layihəyə əsasən her hansı şəhərin İslam medeniyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə medeni tədbirlər təşkil edən medeniyət qurumlarına, mükəmməl infrastruktur malik olmalıdır. Bu gün muxtar respublikada, o cümlədə Naxçıvan şəhərində həyata keçirilən genişməqsəli infrastruktur quruluğu layihələri qədim diyarımızi cənnətməkənən əsərdir. Naxçıvan şəhərinin qədimliyi və klassik əsləbu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşib. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.

Bu gün Naxçıvan şəhərində realaşdırılan layihələr nəticəsində muxtar respublikaya paytaxtının müasir siması yaradılıb, şəhər sakinlərinin, qonaqların istirahətinin yüksək səviyyədə təşkil üçün yeni məkanlar qurulub, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılıb. Bu qədim diyara gələn qonaqların, nüfuzlu alımların də qeyd etdiyi kimi, muxtar respublikanın paytaxtı qısa müddədə əsaslı surətdə yenidən qurulub. Şəhərsalma xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərqi memarlıq ənənələrinin, şübhə və metal konstruksiyalarından istifadə isə Qərb inşaat texnologiyalarını üzvi vəhdətə birləşdirir. Müasir Naxçıvan Şərqi mühitinin özünməxsus auraşını və qərbyönü inkişafın əsas meyillərinin məcmusunu təcəssüm etdirir.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə İslam medeniyətinin paytaxtı olmağa layıq gözlə bir məkandır. Bu hadisə döyünlərin ədalət və bərabərliyə səykişizliyin və sülhün yeni mərhəlesinə can atlığı bir vaxtə təsdiq edir. Bütün bu amillərin hər biri 2018-ci ilde Naxçıvanın timsalında İslam ələminə, döyünlərin təqdim ediləcək. Bu, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldəcək, ümumdünya ictimaiyyətin formalaşmasına, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə öz töhfəsini verecek.

Rauf Kəngərli, AZORTAC-in Naxçıvan Muxtar Respublikasındaki bürosunun rəhbəri